

DERLƏR UTAN, HEÇ KƏSƏ BİR SÖZ DEMƏ,  
HAQ SÖZÜ DƏRKƏN UTANA BİLMİRƏM.

SABİR

# KIRPI

SATİRA-YUMOR JURNALI \* oktyabr \* 2016-cı il \* kirpijurnali.com



– A Söylü, o beş yüz manat  
kredit zəhrimara görə bizi  
məhkəməyə veriblər!



**A**vqust günəşi göydən od töküdü. Aşiq Əkbər küçəsində - kölgədə bir kişi əyləşmişdi. O, qoltuğundakı boş su vedrəsini nağara kimi döyəcləyir, qəmli-qəmli pəsdən züm-zümə eləyirdi:

– Azər Zeynalova danışdıq dərdi Dedi, sudan sarı giley hədərdi. Dedi, bu vəzifə gəldi-gedərdi, O, suyu qurumuş noyu göstərdi.

Dedim, susuzluqdan batdıq bu yayda, Dedi, quruyubdu bulaq da, çay da. Dedi, yalan olmaz, qardaş, bu boyda, O, mənə lil basmış quyu göstərdi.

Dedim, daim gəlir varlığın suyu, Belə hal görmədik biz ömür boyu. Dedi, eşidərlər, salma hay-küyü, Kasıba tutduğu “toyu” göstərdi.

Dedim, pul da yoxdu üz tutaq dağa, Nə vaxtdı həsrətlik əl-üz yumuğa. Dedi, zəhmət çəkib getmə uzğa, Maşınla satdığı suyu göstərdi.

Dedim, idarədə bazar açmışan, Gecə də, gündüz də bizdən qaçmışan. Dedi, su sarıdan yaman acmışan, İstəyirsən verim, ... göstərdi.

Bu zümzüməyə həvəslə qulaq asan müsafir xəbər aldı:

– Ağsaqqal, bu şəbədə qoşduğun kimdi elə?


– Ay fil qulağında yatmış, sən Tovuz şəhərində yaşamırsan bəyəm? Su idarəsinin müdiri Azər bəyi deyirəm. Bu yay su sarıdan cəhənnəm əzabı çəkdiyimizi görmədin? Hər gün yanına şikayətə getdik, yerində tapılmadı. Dədilər Xınna dərəsinə gedib, Şamlıqdakı turş suda istirahət eləyir. Dözdük. Üç gün keçdi, beş gün keçdi, görə bilmədik.

– Bəs işçiləri?

– Dədilər çaylar, bulaqlar quruyub, artezan quyularında da yel vurub yenələr oynayırlar. Təsəlli verdilər ki, bir-təhər dözdün, payıza az qalıb, sağlıq olsun, hava soyuyar, yağışlar yağar, siz də donuca su içib feyziyab olarsınız.

– O gün bir qadın...

– Hə, düz deyirsiniz. Gəlib su kanal idarəsinin qabağında haray-həşir saldı, haqqını tələb elədi. Səsi də lap yuxarılara gedib çıxdı. İcra hakimiyyətindən tökülüb gəldilər. Axırı nə oldu? Azər icra-filan sayandı bəyəm? Onları heç vecinə də almadı. Dedi, çox oyan, bu



## Yezidə rəhmət oxutduranlar

yan eləsələr suyu kəsdiyim kimi onların haqqını da kəsərdim, qalarlar dizlərinə döyə-döyə!

– Ay ağsaqqal, deyirsən su var, amma vermirlər, bəs bu su kimə gedir, hara gedir?

– Bəli, həqiqətən də Tovuzun suyu boldur. Amma pullular üçün. Zəyəm çayından gələn kəmərin suyu bağ-bostana axıdılır. Dəmiryolunun alt tərəfindəki məhəllələri göz, görüm bir içim su tapa bilərəmmi? Hamısını verirlər yuxarı tərəflərə, oradakı villalara, onların bağ-bostanına, moynalarına, mağaza və şadlıq evlərinə. Bu hesaba istidə kasıb-küsübün da canı çıxır. Heç yezid də belə eləməz. Buna görə də bu gün biz yezidə rəhmət oxuyuruq.

– Bəlkə bir az da konkret danışaq...

– Onda mənə nə yox, buyurun, gedin “20 Yanvar”, Mikayıl Azafli, Məsttan Əliyev, Aşiq Əkbər və dəmiryolu-

nun altındakı küçələrdə yaşayan adamlarla görüşün. Görün su idarəsindəki əməllərdən sizə nələr danışacaq-lar.

İsmayılın, Elnurun və başqalarının işlətdikləri 81-51 AQM, 60 AB 175, 57-90 AQL nömrəli su maşınları qapı-qapı gəzib su satırlar. Söz düşəndə də deyirlər ki, bəs neyləyək, ayda Azər müəllimə filan qədər haqq veririk. Hələ üstəlik maaş kartlarımız da onun cibindədir. Azad, Mehman, Azər və bir çoxu heç işə gəlmir, amma havayı yerə maaş alırlar. Bir də ki, qardaş, axı necə ola bilər ki, dükan pul verənsən o da istədiyini ərzaq üçün sənə get-gələ sala? Camaat aybaay su pulu verir, amma əvəzini ala bilmir, idarə rəisi də şikayətçilərə filan şeyi göstərir. Dünya dərəcəyə bəyəm? Belələrini çox görmüşük, ölkənin qayda-qanunları var. Xalqa xidmət eləməyi bacarmırsansa vəzifəyə əlvida de. Belə adamlar gözə küllü üfürməklə beş-on ay baş gireyirlər. Bir də onda ayılırlar ki, xoru-zunu veriblər qoltuğuna!

– Təki siz deyən kimi olsun!

“Kirpi”

**S**eytanın kefi kök, damağı çağ idi və komasına çatan-da balasını bikef görüb soruşdu ki, nə olub, niyə belə bikefləyib?

Balaca ağlamsına-ağlamsına dedi: - Səndən yaman incimişəm. Niyə Ağadadaş kişinin xətrinə dəymişən. Onun haqqında nə bilirsənsə külli Göyçay camaatına car çəkmişən. Sədəsi Kirpi lələyə də çatıb. O da Baş Baytarlıq İdarəsini elə silkələyib ki, aləm qarışıb bir-birinə. İndi Ağadadaş kişinin ovqatına əməlli-başlı soğan doğramıb.

Ana balasının dediklərinə qulaq asandan sonra dedi:

– Bu dünya bir quyruqdur, yeyənə. Ağadadaş bəy də çim yağın içində üzür. Uzun illərdir ki, Göyçay Baytarlıq İdarəsini əlinə elə keçirib ki, bir kimsənin hüneri yoxdu ona söz deyər. Aylıq gəliri bir çanta pulla ölçülür. Vaxtilə şəhərdəki bütün ət dükənlərini ələ keçirmişdi. Satdığına satdı, qalanına da aylıq haqq qoydu. Qəssablardan həm pul, həm də ət alır. Bəhanəsi də bu olur ki, böyüklerin evinə göndərir, qonaqlarını yola salır. Şəhər mərkəzində cərgə ilə düzülüb ət dükənlərinə yolunu sal, gör nələrle rastlaşacaqsan? İnek, dana, qoyun-quzu ətinin üstündə bir möhr də görməzsən. Özü də bu ətlərin çoxu deyilənə görə xəstə heyvanlara məxsusdur. Elə Nərimanov küçəsi 41 a

## Bəs necə?

İndiki zamanədə qaz vurub, qazan doldurmaq o qədər də asan deyil.

Amma bunu bacaran oğullar hələ də var. Biri Göyçay Qaz İstismar İdarəsinin nəzarətçisi Mahir Nadirov. Şəhərin S.Vurğun, Xaqani, Vaqif və Bakı küçələrinin sakinləri Ağakərim Süleymanov, Çingiz İsayev, Aslan Həsənov və başqaları onun əlindən dad eləyirlər. Niyə?

Səbəb budur ki, onların və işlətdikləri saygacın “xəbəri” olmadan hərəsinə 100-200 manat arası qalıq yazıb. Bəs necə? Qısq-yazacan “le-vi” işləyən istixanaların israf etdiyi qaz pulunu hansısa vətəndaşdan almaq lazımdı, ya yox?

Eşidib BİLƏNOV

# Kimi və nəyi gözləyirlər?

İnvanında hər gün 5-10 quzu, bir-iki dana, inək kəsilir. Di gəl ki, heç biri baytar müayinəsindən keçmir. Ağadadaş bəyin elə bir şəxsi qoyun sürüsü var ki, sayı-hesabı yoxdur. Sağ olsun, lazımı şəxslərə pay-puş da elə həmin fermadan göndərilir, qohum-qardaşa da himayədarlıq olunur. İxtisasca mühasib olan qayını Nurməmməd Çinqillı bazarında neçə illərdir ki, baytarlıq aptekini işlədir.

Baş idarədən göndərilən bahalı, defisit dərmanları da qayının əli ilə baha qiymətlərə satdırır, oğlu Orxan da iki vəzifəni icra edir. Atasını onu idarəyə sürücü götürüb, havayı yerdən pul alır, həm də baytarlıq aptekini idarə edir. Belə deyirlər ki, idarə üçün təzə bina inşa ediləndə xarici mebellər də ələltindən ötürülüb başqa yerə. Şəhərdəki təzə

bazar istifadəyə verildə 5 mağaza yerini ələ keçirdi, bəzisini satdı, qalanını da icarəyə verdi.

İki il əvvəl isə Dünya Bankı Göyçayda Baytarlığa Yardım Agentliyi açdı. Bura Göyçay, Kürdəmir, Zərdab, Ucar, Ağdaş rayonları daxil oldu. Agentliyə rəhbərlik də tapşırıldı Ağadadaş Hacıyevə. Hər rayondan 3 nəfər baytar həkimi işə cəlb olundu. Əlbəttə, Ağadadaşın bığının altından keçəndən sonra. Həkimlərin aylıq maaşını isə baytarlıq aptekini işlədən Muxtar Əhmədov alır, ötürür müdirə.

Görsünürsünüz Ağadadaş kişi Göyçayda necə at oynadır? Ona rəvac verib arxasında duran baş idarə isə bütün bunlara bilə-bilə susur, kimi və nəyi gözləyir, bəlli deyil.

S.MƏMMƏDOV,  
Göyçay



Azərbaycan Milli  
Kitabxanası



**G**öygöl Kənd Təsərrüfatı istehsaat müəssisəsi (MMC) yaradılarda nazirin bu addımını təqdirəlayiq hal kimi qəbul edənlər də oldu, narazılıq qalanlar da. Narazılıq ondan ibarət oldu ki, Bağbanlar toxumçuluq, qoyunçuluq, camışçılıq, maldarlıq təsərrüfatlarında işləyən onlarca zəhmət adamının böyük bir hissəsi işdən kənarlaşdırıldı. Təzə yaradılan müəssisəyə Göygöldən deyil, Bərdədən təsərrüfat işlərindən o qədər də xəbəri olmayan Rasim Şəxiyev adlı birisi direktor təyin edildi. O da Balçılıdan və rayon mərkəzindən 15 kilometr uzaqda yerləşən Alabaşlı stansiyasını özünə

qərargah seçdi. Beləliklə işdə qalan tək-tük fəhlə hər gün bu qədər yolu qət etməli oldu. Rasim Şəxiyevin peşəkarlığı elə ilk addımdan bəlli olub. Belə

– Hər hektardan neçə sentner taxıl götürmüsünü? - deyər sual verdik. Amma cavab ala bilmədik.

Hazırda nə qədər camış, kökəltmə üzrə heyvan olduğunu xəbər alanda isə elə bil başlarına soyuq su əldən.

Biz bilən hər hektardan 30 sentner taxıl götürülüb. Amma bunu gizlədirlər. Çünki torbada pişik var. On tonlarla taxılın dal qapıdan satılacağı gözlənilir. Sahədə qalib çürüyən kövşən-samanı ayrı-ayrı adamlar toplayıb aparırlar.

Bu cür gedişlə göstərilən etimad neçə doğruldulacaq, bəlli deyil.

S.MƏMMƏDOV,  
Göygöl

## Təzə idarədə köhnə vərdişlər

ki, birliyə ayrılan 2 min 160 hektar sahənin hər hektarını 500 manatdan kənar adamlara “icarəyə” verib. Kimi günəbxan əkib, kimi də qarğıdalı, taxıl, yonca...

Bu mövsümdə xeyli sahədə buğda və arpa da əkilib.

## Xoruzun quyruğu

### Replika

Salyan rayonundan iş adamı Özbək Rüstəmov redaksiyamıza müraciət edərək bildirmişdi ki, 2011-ci ildə “Məişət-Maye Qaz” QSC-ti guya onun kiçik müəssisəsinə 325 ton qaz vermişdir.

Özbək kişi daş atıb baxsın tutur ki, bu işdən xəbəri yoxdur. Həmin sənədlərdə nə onun möhürü, nə də imzası var. Açıq-aşkar saxta iş görüldü, külli miqdarda pul mənimənilib...

Ö.Rüstəmov bizə ünvanladığı məktubun bir surətini də Dövlət Neft Şirkətinə (SOCAR-a) ünvanlayıb. Ümid edib ki, bu saxtakarlıq araşdırılacaq, günahkarlar cəzalarını alacaqlar...


Təəssüf ki, belə olma- yıb. Şirkətin vitse-preziden-

ti D.Məmmədov Ö.Rüstəmovu cavab məktubu göndərərək, müraciətin arşındığını bəyan edib: “...müraciətiniz ilə əlaqədar bildiririk ki, ərizəniz də qeyd etdiyiniz “Məişət Maye Qaz Qapalı Səhmdar Cəmiyyəti SOCAR-la yalnız işgüzar münasibətlərdə olan, hər hansı hüquqi əsliyyəti, o cümlədən SOCAR-ın strukturuna daxil olmayan müstəqil bir cəmiyyətdir”.

İndi bizi bir məsələ maraqlandırır: əgər “Məişət Maye Qaz” QSC-ti neft şirkətinin strukturuna daxil deyilsə, onun bu şirkətdən hər hansı hüquqi əsliyyəti yoxdursa vitse-prezident D.Məmmədov hansı əsasla bu müraciəti araşdırıb və Ö. Rüstəmovu cavab yazıb?

Xoruzun quyruğu görünür ki?

“Kirpi”



## Müasir dələduzluq

**B**akıdakı bəzi kafelər asan yolla cib doldurmağın yolunu tapıblar. Buna müştəri ovuna çıxmaq da demək olar. Məsələn, son vaxtlar sosial şəbəkələrdə adamları özərinə cəlb etmək istəyən qızlar peyda olub. Onlar sayta çıpaq və ya yarımçıpaq şəkllər qoyur, pullu kişilərə vaxt keçirməyə hazır olduqlarını bildirlər.

Ayan adlı (055) 282-25-37 nömrəli telefonun sahibi yazır: Axsam saat 10-a qədər boş oluram, 1 saati 25 manata, gecəni isə 50 manata.

Ayan müştərini “Nizami” metrosunun qarşısına çağırır. Oradan da üzbuşüz Cəfər Cabbarlı küçəsi 18-dəki aptekin altında yerləşən kafeyə dəvət edir. Əyləşən kimi çay və ya şirə içmək istədiyini deyir. Ofisiyent götürənə kimi, xanım “bir dəqiqəliyə” çıxır və ofisiyent bir azdan gəlib müştərinin 200-250 manat pul ödəməli olduğunu bildirir.

Beləcə “tora” düşən şəxsə həmin məbləği ödətdirirlər ki, sən xanımla stolda oturmusan, onun hesabıdır, ödəməli-sən, vəssalam, yoxsa...

Bax beləcə, həmin xanım isə qonşu otaqda “ovunun” neçə “tərləmə”sini müşahidə etməkdən zövq alır.

(055) 637-12-66 nömrəli telefon sahibi Vəfa Real da saytla öz müştərisini həmin ünvana səsleyir və həmin ssenari davam edir...

Görəsən bu “müasir dələduzluq”dan Yasamal Rayon Polis İdarəsinin xəbəri varmı? Yoxdursa, çox pis!

“Kirpi”



## Özünüə hörmət edin

**N**azirə yazmışdım - Rabitə və Texnologiyalar nazirinə. “Biz hələ köhnə nazirəmizin laylasından oyanmamışıq, kefirmizi pozma!” deyib, yazdıqlarımı çıxartdılar eşiyə. Eşikdə də “Aztelekom”un xürrəm sərbazları və onların iş məsuliyyətsiz münasibəti.

Hə, o gün baş direktor müavininin kefi də saz idi. Dərkənara baxdı, cavab məktubunda imza yerini qaraladı. Bəli, o cənab vəzifə borcunu guya yerinə yetirdi. Gören fikirləşdimi ki, ayə, bu 7 manat 10 qəpik nəmənədir ki, bu 80 yaşlı vətəndaş nazirliyə gəlib, ərzihal yazıb. O yaşda adam o səhmanlı özünü açıb ağardıb, ancaq vəzifə borcunu kreslodə oturmaqda gören cənab - lap höccələsə də 2 dəqiqəsini sərf edib yazılanı oxuma-

yıb. Yeri gəldi bənzedim: “Ərznamədə yazılıb ki, dul qonşunun amanı yox, 6 aydır yatıb xəstə”. Məmur yazır: “Öz ərini dö-məmiş, kefirmizi pozma!” deyib, yazdıqlarımı çıxartdılar eşiyə. Eşikdə də “Aztelekom”un xürrəm sərbazları və onların iş məsuliyyətsiz münasibəti.

Şikayət var: keyfiyyətsiz naqillər qar-yağışda, gün altında paralanır, parçalanır, mantaj edən qoşa bilmir. Təzəsini ya nəğd pulla almalyam, ya da dəfələrlə rayon mərkəzinə - qapılarda durmağa, “məmurun bığı altından keçməyə” getməliyəm. Nəhayət, həftələrlə, aylarla işləməyən telefon üçün niyə əbunə pulu verməliyəm? 2015-ci ilin may, iyun, iyul, avqust aylarında, 2016-cı ilin yanvar, fevral aylarında telefonum işləməyib. Verdiyim pulu geri tələb edən ərizəm də var.

Cənablar, əgər qubalı mütəxəssis deyəndirsə və


telefon da normal işləyirsə, Bakıya, naziliyə getmək, qəbula düşməyə cəhd göstərmək, 10-15

manatlıq izafi xərcə qatlaşmaq hansı anormalın xeyrinədir? Vəzifə borcunuza əməl edin, onun şə-nini qoruyun, özünüə, imzanıza hörmət edin!

Tat QÜDRƏT,  
Quba rayonu, İsnov kəndi







**B**ir neçə il əvvəl Cəlilabad rayonunun mərkəzində və əksər kəndlərində mədəniyyət evlərinin, klub və kitabxanaların qapılarında qıfıl görərdik. Təsadüfi adamları doldurmuşdular bu müəssisələrə. Nəinki Cəlilabadda, hətta qonşu rayonlarda da günü bu gün mədəniyyət obyektlərinin çoxunun qapısında pashı qıfıl görmək mümkündür. Kitabxanalar, klublar görmüşük, yol tapa bilməmişik binaya yaxınlaşmağa. Hər tərəfi iş-bazlar zəbt edib. Qiymətli kitablar göz önündə sıradan çıxır. Dövlətin milyonlarla manat vəsaiti bağlı qapılara təsadüfi adamların adına yazılır, rəhbərlik tərəfindən mənimşənilir.

Atalar gözəl deyib: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik". "Kirpi" jurnalı olaraq, bizim əsas işimiz nöqsanları, cəmiyyətdə baş verən neqativ halları sağlam tənqid etmək, çıxış

### Düzü düz, ayrını ayri

yolu göstərməkdir. Bir amalmız var ki, düzü düz yazsaq, ayrını də ayri.

Altı ay olar ki, Cəlilabad Rayon Mədəniyyət və Turizm

## Çörəyi ver çörəkçiyə...

şəbəsine Rəşad Salmanov adlı bir rəhbər təyin olunub. Onun fəaliyyəti, təşəbbüsləri digər rayonlar üçün əsl nümunədir. İşə başladığı ilk günlərdən rayonda istedadlı adamları başına cəmləyərək "Həməşərə" öz-fəaliyyət ansamblı yaradıb. Ədalət Məmmədovun bədii rəhbərliyi ilə bu ansambl ictimaiyyətin rəğbətini qazana bilib. "Həməşərə" xalq teatri da Buludxan Buludovun rəhbərliyi ilə fəaliyyətə başlayıb. Bu gün Cəlilabadda keçirilən tədbirlərə gələn qonaqlar, rayon ictimaiyyəti məəttəl qalıb: Görün rayonda necə istedadlı insanlar var imiş, sadəcə onla-

## Düşməniyik

Od-ocağa and içirik,  
Közümüzün düşməniyik.  
Xətərsizlik özgələre,  
Özümüzün düşməniyik.

Havalanıb küydən-küyə,  
Dildə millət deyə-deyə,  
Əyrimizi öyə-öyə,  
Düzümüzün düşməniyik!

Min günah var, səndə, məndə,  
Xəlbir olluq ələndə,  
Şad gözəni şux görəndə  
Gözümüzün düşməniyik!

Günahsızın min ahı var,  
Günahkarın Allahu var!  
Fələyin nə günahı var,  
Ömrümüzün düşməniyik.

## Ay Allah

Gözlərində dünyası qan ağlayan,  
Səadəti qara örpək bağlayan,  
Bir baxışla yüz sinəni dağılayan  
Ələ düşüb, ələ baxır, ay Allah!

Qəm ləşkəri dörd yanına yığılıb,  
Xan duruşlu xan çinarı yıxılıb.  
Qara bulud sinəsinə sıxılıb,  
Diləyində şimşək çaxır, ay Allah!

Halallığı boy veribdi boyuna,  
Gəndən baxar fitnə-fələ, oyuna.  
Baxan yoxdu gözlərinin suyunu,  
Dərdi daşıb, dizə çıxır, ay Allah!

rı üzə çıxarmağa qadir yaradıcı rəhbərlik lazım imiş.

Rəşad Salmanov və onun kollektivi qısa müddətdə imkanlı şəxslərlə əlaqə yaradıb. Kəndlərdə, şəhərin mərkəzində klub, kitabxana inşa olunmasına kömək etməyə çağırıb.

Novruzalı kəndində kitabxana üçün yeni bina inşa edilib. Yaxın günlərdə açılışı gözlənilir. Rayon mərkəzindəki 1 saylı şəhər kitabxanasının filialı əsaslı təmirəndən sonra istifadəyə verilib.

Alar kənd kitabxanası təmir olunub. Rəsm qalereyasının binası yox idi. Təşəbbüs göstərildi, qalereyaya yeni bina tikilib istifadəyə verildi. Bərdə vəziyyətdə olan Ləkin kənd kitabxanası başqa binaya köçürülərək otaq-

Məcnun GÖYÇƏLİ

## Müntəzirik

Arşın-malçı gedən yolda  
Hər əzaba müntəzirik.  
"Malış" əmən oğlumuza  
Halal süd əmmiş gəzirik!!

## Oluşdu

Arif laldı, aqıl dinməz,  
Cahil yazan rəy olubdu!  
Tövləsində it hürüden  
Bəy mülkündə "bəy" olubdu!

Eldən deyil, el qandırın,  
Yandırır bizi, yandırın.  
Atı, eşşəyi andırın  
Dönüb, qırğı, ley olubdu!

Gör kimindi, kimin malı?  
Bez tanımaz saymır şalı.  
Ayı söküür köhnə balı,  
Ceyran, cüyür key olubdu!

Köhnə qurdu oyun "quran",  
Öndə çapıb, gəndə duran.  
Min-min yığır yüz-yüz vuran,  
Bizimki giley olubdu!

Gələnlər, sinsi dən gəlir!  
Torpaq diksindirən gəlir.  
Züleyxa kilsədən gəlir,  
Əhməd Andrey olubdu!

Xam dayçalar ürgələşib,  
Ayıq başar mürgüleşib,  
Sanki obam özgələşib,  
Yurd-yurddaş ögey olubdu!

lar əsaslı təmir etdirildi. Həmin kənddə klub və kitabxana üçün yeni torpaq sahəsi ayrılıb. Yaxın günlərdə tikinti işə başlanılacaq. Göytəpə şəhər kitabxanası üçün də yeni binanın inşası nəzərdə tutulub. Xəlillə kənd kitabxanası və şəhər 2 saylı kitabxana filialı üçün də torpaq sahəsi ayrılıb. Bütün bunlar da xil imkanlar hesabına aparılır.

Şəbə müdirinin qısa zamanda mədəniyyət sahəsində yaratdığı canlanma rayon rəhbərliyinin diqqətindən yayınmayıb. Onları ruhdandımaq üçün mədəniyyət evlərinə, klub və kitabxanalara yeni avadanlıqlar hədiyyə edilib.

Mədəniyyət və Turizm Nazirliyi Rəşad kimi gəncləri irəli çəkməklə bir daha sübut etdi ki, cavanlarımız vətəninə, xalqını sevir, dövlət başçısının siyasətini dəstəkləyir, onu uğurla davam etdirirlər.

Şahin SƏMƏDLİ

Qafar SÜLEYMAN - 65

## Təbrik edirik

Qafar Süleymanın inzası "Kirpi" jurnalının oxucularına yaxşı tanışdır. Bu yaxınlarda qələm dostumuzun 65 yaş tamam oldu.

## Tənqidimiz

Heç görmədim aləmdə ki,  
gəlsin xoşa tənqid.

R.Əhmədov

Aləmi bir-birinə guya qatır tənqidimiz,  
Çoxuna iynə kimi sanki batır tənqidimiz.

Necə mən əyriyə-əyri, düzə də düz deməyim?  
Üzü üzvlər görəndə köhnə padoş - üz deməyim?  
Yeri gəldi beləsin tənqid edib söz deməyim?  
Bilirəm ünvanına yaxşı çatır tənqidimiz,  
Çoxuna iynə kimi sanki batır tənqidimiz.

## Latifələr

Ciblərində bir quruş pulu olmayan üç dost məşhur restoranlardan birinə gəlir. Onlar eyni xörəkpaylayan tərəfindən xidmət edilən müxtəlif stolların arxasında əyləşib bahalı yeməklər sifariş edirlər. Yeyib qurtarandan sonra dostlardan biri xörəkpaylayanı səsleyir:

- Pulun artığını çoxmu gözləməli olacağam?  
- Sən nə vaxt mənə pul verdin ki, xırdaşını da istəyirsən? - deyərək xörəkpaylayan çığırmağa başlayır.

Restorandakı başqa müştərilər yaxınlaşıb yerbəyerdən xörəkpaylayanın üstünə düşürlər:

- Ola bilər unutmusan...  
- Kişi yalan deməyəcək ki...  
- Bir yaxşı fikirləş...

Elə bu zaman dostların ikincisi irəli çıxıb xörəkpaylayana deyir:  
- Camaat düz deyir, mən sənə pul verəndə o da verdi.

Xörəkpaylayan bu dəfə lap özündən çıxır. Bunu gören üçüncü dost hönkür-hönkür ağlamağa başlayır. Restorandakılardan ondan nə üçün ağladığını soruşanda deyir:  
- Qorxuram mənim də xörəyin haqqını verdiyimi dana...

\*\*\*

Alim təzəcə yazdığı elmi işini arvadına oxuyub soruşur:  
- Oxuduqlarımı tamamilə başa düşdünmü?  
- Tamamilə!

1977-ci ildən jurnalımızda dərc olunan müəllif bu gün də qələmə aldığı satirik şeirləri ilə vaxtaşırı "Kirpi"nin qonağı olur.

Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Q.Süleyman

"Qızıl qələm" və "Məmməd Araz" mükafatlarının laureatıdır. Bir neçə kitabın müəllifidir.

Yubileyi münasibətilə onu təbrik edirik, şeirlərindən birini oxuculara təqdim edirik!

"Kirpi"çilər

Birisi zirvələri fəth eleyir zəhmət ilə,  
Birisi fəxr eleyir topladığı sərvət ilə.  
Hüsü də başda oturmuş odur e... rüsvət ilə,  
Onun haqqında hələ evdə yatır tənqidimiz,  
Çoxuna iynə kimi sanki batır tənqidimiz.

İşə bax, bəziləri qanə də olursa azın,  
Nə qədər çəkməliyik müftəxoron onda nazın?  
Aramızda dolanan yaltağın, həm yerlibazin  
Lap açıq bostanına daş da atır tənqidimiz,  
Aləmi bir-birinə guya qatır tənqidimiz,  
Çoxuna iynə kimi sanki batır tənqidimiz.

Alim sevincək deyir:

- Çox şadam. Madam ki, sən başa düşdün, demək başqaları da düşəcəkdir...

\*\*\*

Hakim müttəhimə:  
- Deyirsiniz, bu adamı pomidorla vurmusunuz?

- Bəli...  
- Bəs başında olan şiş?  
- Cənab hakim, pomidor banka da idi.

\*\*\*

Kişi arvadına:  
- İndi - evləndəndən sonra icazə ver qüsurlarını bir-bir deyim...

- Deməsən də özüm bilirdim. Mənim bircə qüsurlum var: o da ər seçməyi bacarmamağımdır.


\*\*\*

Birisi telefon budkasına girib hara işə zəng vurur. Bir azdan budkanın yanında növbə əmələ gəlir. Dəqiqələr ötüb keçir. Nəhayət, növbədə duranlardan biri özünü saxlaya bilməyib ona müraciət edir:

- Ay kişi, siz iyirmi dəqiqədir ki, dəstəyi qulağınıza tutmusunuz, amma bir dəfə də ağızınızı açmamısınız.

- Yəni deyirsiniz ki, cənab rəisimin sözünü kəsdim?...

Toplad: Ələsgər QURBANOV





Bərdədə nə var, nə yox?

## Qaz oyunu

**Q**ış aylarında Bərdə şəhərindəki çoxmərtəbəli binalarda mənzillərin qızdırılması böyük problemə çevrilir. Çünki bu binaların heç birində istilik sistemi yoxdur, elektrik enerjisi isə baha başa gəlir. Məcəburyyət qarşısında qalan bəzi ailələr qeyri-qanuni, standartı uyğun olmayan qaz peçləri quraşdırır və qızdırıcı kimi istifadə edirlər. Əgər bu mənzillərin birində partlayış baş verərsə hansı faciələrin yaşanacağını düşünmək o qədər də çətin deyil.

Sakinləri də qınamaq olmaz. Çünki qışın soyuğunda evində qocası, körpəsi, xəstəsi olanlar məcburiyyət qarşısında müxtəlif üsullara əl atırlar. Vaxtilə bu binaların hamısında istilik sistemləri işləyirdi, əhali rahat yaşayırdı. Sonralar bu sistemlər işlədilmədi və hətta qazanxanalar söküldü, yeri kimlərsə satıldı.

Daha maraqlısı isə budur ki, yayın qızmar çağında belə şəhərdə əhaliyə normal qaz verilmir. Problemlər isə yaşanmaqdadır. Ölkənin ən böyük şəhərlərindən birində, hələ kəndləri demirik, əhali mavi yanacağa həsrət-dirsə, buna nə ad vermək olar?



Əhalini narahat edən daha bir məsələ. Bu gün bütün evlərdə saygac quraşdırılıb. İstifadə edilən qaza görə də pul ödənilir. Belə olan halda nəyə görə bu cür problemlər yaşanmalıdır?

Qarşıda yenə şaxtalı qış gəlir. Əhalini isə bir məsələ düşündürür: görəsən enerjinin qiymətlərinin də durmadan artdığı bir zamanda gələn qışı necə yola salacaqlar?

## Ögey münasibət

**B**ir vaxtlar Bərdə şəhərini ikiyə bölən Tərtər çayının sol sahilində böyük bir park salındı. Müxtəlif gül-çiçəklər, yaşıllıqlar, fəvvarələr şəhər sakinlərinin əsl istirahət yerinə çevrildi. Buradakı ticarət və işə müəssisələrinin də fəaliyyətindən faydalanır, xoş təəsüratlarla ayrılırdılar. Uşaqlar üçün daha gözəl şərait yaradılmışdı. Böyük Vətən Müharibəsi, 20 Yanvar və Qarabağ müharibəsində şəhid olanların xatirəsinə mədəniyyət və istirahət parkı "Qəhrəmanlar parkı" adlandırılmışdı. Gözlənilirdi ki, bundan sonra bu parka diqqət və qayğı daha da artınlacaq.

Təəssüflər olsun ki, gözlənilməyinin əksi baş verdi. Baxımsızlıq üzündən çox qiymətli uşaq əyləncələri dağıldı, yararsız hala düşdü. İndi su fəvvarələri də işləmir, işiq-

lar yanmır, oturaclar yararsız vəziyyətdədir.

Görəsən, dövlətin milyonlarla vəsaiti hesabına başa gələn bu parkın qısa bir müddət ərzində belə hala düşməsinə səbəb nədir?

## Bu pullar nəyə görə yığılır?

**O**xucularımızın yadındadırsa jurnalımızda "Yol bazarı" adlı replika dərc edilmişdi. Həmin yazıda "Bərdə Ticarət" ASC-nin (köhnə bazar) qarşısından keçən magistral yolun bazar ərazisində hissəsində antisanitariya vəziyyətində qanunsuz küçə ticarətindən bəhs etmişdik.

Təəssüf ki, həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq bu gün vəziyyət ondan da bətdir. Yolun tən ortasında, toz-torpağın içində süddən, qatıqdan, yağdan, pendirdən tutmuş mer-meyvəyə,

göy-göyertiyə qədər nə istəsən satırlar. Buna görə də şəhərin ən işlək yolunda tez-tez tıxac yaranır, piyada yolu keçə bilmir, maşın-maşına deyir, xoşagəlməz hadisələr baş verir.

Başqa bir məsələ. Cəmiyyətin Mübariz adlı işçisinin burada alver edən adamlardan dava-dalaşla hər gün filan qədər pulu qəbzsiz-filansız aldığı şahidi olmuşuq.

Heç bir şərait yaratmadan günün, yağışın altında, tozun-torpağın içində alver edən adamlardan bu pullar nəyə görə yığılır və kimlərin cibinə gedir görəsən? Satıcı qadınların birindən hər gün nə qədər "yer pulu" verdiyini soruşdum. O, hər gün üç manat əlli qəpik, başqa bir oğlan isə beş manat verdiyini söylədi.

Belə yerdə necə əhsən deməyəsən bir manat da xərc çəkmədən hər gün duru yerdən yüzlərlə manat pulu cibəşdana ötürülərə.

Bu vəziyyət nə qədər davam edəcək?

ƏNƏR ƏLİYEV

## Lətifələr

### Adam öldürmüşəm

Hakim müttəhimə:  
– Meyiti sən öldürməsən?  
– Yox.  
– Axı ekspertiza sənəin əl izlərini tapıb.  
– Doğrudur.  
– Bəs onda niyə danırsan?  
– Cənab hakim, mən me-yiti yox, canlı adamı öldürmüşəm.

### Arvadı

Məmmədəlini polis tutur.  
Arvadı etiraz edir.  
Polis soruşur:  
– Sən kimsən?  
– Mən bu kişinin sənədlisi, sübutlu arvadı.  
– Məgər sənədsiz də arvad olur?  
– Onu kişilərdən soruşun!


## Rahat istirahət

Bir kişi o birinə:  
– İstəyirəm bu il arvad da, mən də istirahətimizi rahat keçirək.  
– Necə?  
– O, öz atası evində, mən də öz atam evində.

### Səninki insaflıdır

Təzə ərə getmiş iki rəfiqə küçədə rastlaşır.  
Biri o birindən soruşur:  
– Ərin sənə necə baxır?  
– Danışma, gün verir, işiq vermir.  
– Az səninki insaflıdır ki, heç olmasa birini verir. Mənimki nə gün verir, nə də işiq.

(Davamı 10-cü səhifədə)



**D**emirəm ki, səhiyyəyə bizdən başlanacaq işləməyə, acınacaqlı haldadır. Adlı-sanlı həkimlərimiz, peşəsində sadıq, təcrübəli, insanlara qayğı göstərən, şəfa verən səhiyyə işçilərimiz çoxdur. Onların gərgin əməyi sayəsində şəfa tapan, həyata qayıdan minlərlə insan tanıyıraq.

Bəzən də bunun əksinə olur. Öz əməllərilə adamları həkimə getməkdən çəkindirənlər də var. Bildiyi "türkəçarə" yollarına əl atan, həkimə etibarını itirənlərimiz də çoxdur.

Vaxtilə doğuş evdə baş verərdi. Məşhur "mamaçalar" adla tanınardılar. Və "nur topu" kimi uşaqlar dünyaya gətirərdilər. Hətta bəzi bölgələrdə bu gün də belələrini etibar edənələr, qapısına ümidli gedənlər var.

İllər ötdü, ölkənin səhiyyə sahəsi yüksək inkişaf yoluna qədəm qoydu. İnsanlar müasir texnika və texnologiya ilə təchiz olunmuş xəstəxanalara üz tutmağa başladılar, poliklinikalarda, sanato-

riyalarda müalicə olunmağa üz tutdular.

Lakin nailiyyətlərimizə kölgə salan, yaxşı həkimlərin şəfəli əllərinin üstündən xətt çəkməyə yönələn əməllər də davam etməkdədir.

Son illərdə doğuş zamanı ana və uşaq ölümlərinin statistikasını bunu bir daha təsdiq edir. Məlumat əsasən 2014-cü ildə ölkədə həkimlik, doğuş və zəhifəli dövrdə 25 ana ölmüşdür. Bu da 2013-cü ilə müqayisədə 0,7 faiz artım deməkdir.

2014-cü ildə 1 yaşa qədər olan körpələrin ölüm sayı 1655 olmuşdur. Onlardan 1324-ü şəhərdə, 331-i isə kənd yerində həyatını itirmişdir.

Başqa misallar. Salyanda "üçəm"lərin ölümünü xatırlayaq. Bu ölüm səbəblərini müxtəlif yerlə yoxsalar da, hansı adla qələmə versələr də, nəticə budur ki, ortada ölüm var və bu birinci hal deyil. Hələ bu olayın səs-küyü səngiməmiş sağ qıçı sol qıç əvəzinə kəsən həkimin insanlara yaşatdığı həyəcan neçə gün yadda qaldı. Hələ işə içkili gələn həkim üzündən ölənlər... Bu əsl faciə idi. Sözsüz ki, buna da bir açıqlama tapa- caqlar, bir don geydirəcəklər. Amma bu heç bir məsuliyyət-sizliyə, biganəliyə haqq qazandırmır. Ölənlərin yaxınlarına, doğmalarına oldu.

Elə ölkə həkimlərinin imkanlarını, bilik və bacarığını şübhə altına alan, sağ-sol qıçı səhv salan həkimlərin üzündən xərəcə üz tutan xəstələrimizin sayı gün-gündən çoxalır. Hətta xəstəxananın baş həkimi belə öz klinikasında deyil, başqa ölkədə müalicə alırsa, buna nə ad vermək olar? Belə hallam dünyadakı imicimizə nə dərəcədə xələl gətirməsi aydın deyilmi?

Allah insaf versin elm ocaqlarında sabaha kədr yetişdirənlərə! Görəsən yaşa-

## Müsbət oluruq biz...

nan olaylardan, onların gözü qarşısında baş verənlərdən nəticə çıxaracaqlarmı?

Xəstə ayaqla sağlam ayağı ayırd edə bilməyən, genikalogiyadan başı çıxmayan, bəzən resept yazıb, iynə vurmağı belə bacarmayan tələbələr onlar necə diplom verib, həkim adlandırılırlar? Gün gələr, kimin qabağına harda nə çıxar mələm deyil. Bəlkə də, nə tökərsən aşına, o da çıxar qaşığına məsəlini bir daha xatırlasınlar...

Bir müddət keçəcək, bu mövzu bəlkə də mətbuatda tez-tez hallanmayacaq.

Səhiyyədəki səhlənkarlığın aradan qalxdığından deyil, neqativ hallardan nəticə çıxarıldığından da deyil, ört-basdır edilməsini çox yaxşı bacardıqlarından, elələrinə yüngül cəza verilməsindən.

Bundan sonra da deyən deyəcək, eşidən eşidəcək, bizə isə böyük təəssüf hissi keçirmək qalacaqdır.

**Sair demişək:**  
**Müsbət oluruq biz, Səhv düşəndə yerimiz.**

Ceyran FİKRƏTQIZI



# Lətifələr

## Getməyinə dəyməz

Biri məhəllədəki mağazadan bir kilo nisyə qənd almaq istəyir.

Satıcı:

- Dədəm də gəlsə vermərəm.
- Dədən hardadır ki?
- O dünyada.
- Mən də olsam vermərəm. Ona görə ki, bir kilo qəndin puluna görə ora getməyinə dəyməz.

## Eyvanda

İki rəfiqə söhbət edir. Biri o birindən soruşur:

- Qayınatan ev işlərində əlindən tutur?

- Əlbəttə. Bazarlıq edir, uşaqları məktəbə aparıb gətirir, zibili atır...
- Harda yatır?
- Eyvanda.
- Eyvanda?
- Səncə harda yatmalıdır ki?

## Niyə ölməmişən?

Nəvə babasından soruşur:

- Baba, saçların niyə ağarıb?
- Qocalmışam.
- Qocalanda adamın saç ağarır?
- Saçı ağarır, dişi tökülür, beli əyilir...
- Baba, sonra nə olur?
- Ölür.
- Bəs sən niyə ölmürsən?

Məhərrəm ŞƏMKİRLİ

**Q**ulaməli kişi şikayətə gəlmişdi. Binələrindəki liftin işləmədiyindən, doqquzuncu mərtəbəyə pay-piyada çıxıb-düşməsindən ürək ağrısı ilə danışırdı.

- Bakliftə şikayət eləməkdən yorulmuşuq. Bizi eşidən yoxdur. Gəlin özünü baxın, görün binamızın sakinləri nə zillət çəkirlər.

Razılaşdıq və kişinin şikayətini arasdırmaq üçün onun yaşadığı məhəlləyə getdik. Adamlar başımıza yığıldı. Yəni də giley-güzar, narazılıq... Yaxşı ki, qonşu binada yaşayan ağsaqqal bir kişi söhbətə qarışdı, çox məsələlərdən bizi hali elədi:

- Bunlar ünvanı səhv salıblar, - dedi, - Bakı lift təsərrüfatının adı nahaq yerə çəkirlər. Bizim liftlərdə rayonun mənzil təsərrüfatı idarəsi baxır, onların balansındadır. Bir də ki...



O, nədənsə sözünün dalını demədi. Bu, bizim diqqətimizdən yayınmadı. Sual verdik:

- Əmi, sizin liftiniz də işləmir?
- Niyə işləmir? Lap saat kimidir. Məsəl var, deyərlər "Bağa baxarsan bağ olar, baxmazsan dağ olar". Bizim liftimiz sovet dövründən qalma olsa da, başına pərvanə kimi dolanırıq. Dəyişib təzəsinə qoymaq istədilər. Razi olmadıq. Çünki hələlik yaxşı işləyir, xəstəmiz də razıdır, qocamız da. Növbə ilə gözləyirik, xarab olmağa qoymuruq. Bu şikayətçi qonşularımızın xətrinə dəyşə də sözümlü

## Bu barədə düşünək

təhsalat Birliyinə. Öyrəndik ki, son illər lift təsərrüfatının inkişafı və yeniləşdirilməsi sahəsində xeyli işlər görülüb. Birlikdə vətəndaşların ərizə və şikayətlərinə operativ cavab vermək, liftlərin səmərəli işləməsinə təmin etmək üçün qaynar xətt açılmışdır. Bu yolla alınan sorğulara vaxtında cavab verilir, şikayət alındıqda yerlərə hər cür avadanlıqla təmin edilmiş briqadalar göndərilir, baş vermiş qüsurlar operativ şəkildə aradan qaldırılır.

## Görürük... dillənmirik!

deyəcəyəm. Hər dəfə onların blokunda təmir gedəndə tonlarla daşı, kərpici, sement-betonu nəynən qaldırırdılar? Liftin. Onda görək səslərini çıxarıb deyəydilər ki, ay qonşu bu sənmiş üçüdü, yük üçün deyil. Yaxud da uşaqlar içərisində gizlənpəç oynayanda, hər dəqiqə boş yerə beş-on dəfə yuxarı-aşağı minib at kimi çapanda, içərisini cızıb təpikləyəndə niyə dillənmirdilər? JEK-in əvzinə Baklifti günahlandırmağın nə mənası var? Adam əvvəlcə öz gözündə tiri görür, sonra da özgə gözündə tük axtarar.

Məsələyə bir qədər aydınlıq gəldi. Sonra üz tutduq Bakı Lift İş-

"Kirpi"

## BULUD QASIMOV

İsti yay günləri təzəcə bşlamışdı. Redaksiyanın telefonu zng çaldı. Dəstəyi qaldırdıq. Rəssam Bulud Qasimov idi.

- Təzə karikaturalar çəkmisəm, - dedi, - sabah onları gətirmək istəyirəm.

Gözlədik. Amma özü gəlmədi. Oğlu ilə göndərmişdi, bir qovluq karikatura idi. Bu çoxluğa xeyli təəccüblənsək də biruzə vermədik, dedik, yəqin boş vaxtı olub, qələmini işə salıb...

Aradan beş-on gün keçmiş ağır bir xəbər aldıq: Bulud qəflətən vəfat edib.

Elə bil ayağımız altından yer qaçdı. Və indi bizə bəlli oldu ki, Bulud bir qovluq karikaturanı redaksiyaya niyə göndərmiş. Demə ömrünün son günlərini

yaşaması əvvəlcədən ona əyan imiş.

Bulud Qasimov uzun illər idi ki, Azərbaycan mətbuatında çalışırdı. Onun qələmindən çıxan karikaturalar, satirik hekayə və felyetonlar oxucular tərəfindən rəğbətlə qarşılanırdı. "Sovet kəndi", "Həyat", "Gülgü" və başqa qəzetlərdə, "Kirpi" jurnalında dərc olunan əsərləri öz bədii dəyəri, aktuallığı ilə fərqlənirdi. O, saysız-hesabsız kitablara üz qabığı və illüstrasiyalar çəkmışdi. Görəcəyi əsas işlər isə hələ qabaqda idi.

Dəfələrlə xarici ölkələrdə və Azərbaycanda keçirilən karikatura yarışmalarında və sərgilərdə fəal iştirak etmiş, müxtəlif mükafat və diplomlarla təltif olunmuşdu.




Ağır, ləngərli yerli, işgüzar və sözbütöv Bulud Əlişoğlu aramızdan beləcə getdi: səssiz-səmirsiz, heç kəsi incitmədən, narahat etmədən.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, "Kirpi" satira-umor jurnalının maraqlı və məzmunlu çıxmasında əvəzsiz xidməti olan istedadlı rəssam Bulud Qasimovun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

REDAKSİYA HEYƏTİ

Polad Qasimov və "Kirpi" satira-umor jurnalı redaksiya heyətinin üzvləri Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, tanınmış rəssam və publisist **BULUD ƏLİŞ OĞLU QASIMOVUN** vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verirlər.



Azərbaycan Milli Kitabxanası

№ 3  
(1109)

Baş redaktor  
Polad QASIMOV

Bədii redaktor  
Hafiz NƏSİROĞLU

1952-ci ildən nəşr olunur

Ünvanımız:  
Bakı, Mətbuat prospekti,  
529-cu məhəllə  
Telefonlar:  
432-18-18

Yığılmağa verilib:  
16.IX.2016  
Çapa imzalandı:  
30.IX.2016  
Şərti çap vərəqi: 1,5  
Uçot nəşr vərəqi: 1,5  
Kağız formatı  
60x90 1/8

"Azərbaycan"  
nəşriyyatının  
mətbəəsində  
çap olunmuşdur

Sifariş 1627.  
Qeydiyyat nömrəsi  
V 209  
Əlyazmaları geri  
qaytarılırm

Qiyməti  
40 qəpik

KİRPİ - 2016





Hafiz NƏSİRÖĞLÜ